

Məzarsız şəhidlər

Onlar 3-4 il yaş fərqi ilə eyni rayonun eyni kəndində - Zaqatalada, Muğanlıda doğulub böyümüşdülər. Akiflə Əhməd yaxın qohum idilər, İlqar qonşu məhəllədə yaşayırıdı. Eyni torpaqdan güc-qüvvət alıb, kəhraba zəmilərin çörəyindən kəsib, buz bulaqların suyundan içib, eyni məktəbdə oxumuşdular.

Yeniyetməlikləri, gənclikləri də eyni dövrə - Sovet İttifaqının parçalandığı, Azərbaycanın müstəqillik qazandığı zamana təsadüf etmişdi. Heç biri daşlı-kəsəkli, enişli-yoxuşlu azadlıq yolunda qətiyyətlə irəliləyən doğma ölkənin, xalqın üzləşdiyi çətinliklərə biganə qala bilmədi. Hər üçü ərazi itkilərini, soyqırımları, beynəlxalq ikili münasibətləri özlərinə dərd edir, şəxsi faciələri kimi yaşayırlar. Ayri-ayrı ailələrdə təlim-tərbiyə görüb boy-aşa çatsalar da, ürəklərində bir istək - Vətəni yağı düşmənin cynağından xilas edib azad, bütöv, suveren görmək məhəbbəti çəgəlyardı... Ele bu müqəddəs sevginin təşnəsi ilə də silah götürüb işğaldakı, əsirlilikdəki ulu yurdlarımızı qorumağa getdilər. İkisi Şuşada, biri Kəlbəcərdə döyüdü - üçünün də nəinki sağ səsi, heç mübarək nəşti də qayıdib gəlmədi. Ağlaya-ağlaya yollara baxmaqdan valideynlərin, doğmaların gözləri tutuldu. Abdul dayı ilə Hürümət xala, Əli kişi ilə Fadimət ana və Məhəmməd əməni bu həsrətin alovunda küle dönüb dünyalarını dəyişdilər. Bircə Əsbət xala həyatdadır, o da hər səsə qapıya, darvazaya boylanır, indicə Akitin içəri girocəyini gözləyir...

İtkinlərin doğmaları, rayon və kənd rəhbərliyi, aqsaqqalların birgə müzakirəsindən sonra qərara gelindi ki, bu dərin nisgili az da olsa ovutmaq, üç məzarsız ığidin həm xatirələrini əbədiləşdirmək, həm də kənd camaatının əlamətdar günlərdə rəmzi ziyanlığı üçün bir abidə kompleksi hazırlanınsın. Məkan seçimində isə Muğanlığının mərhum imam-camaati, ilahiyyatçı Elşən Musayev istiqamət vermişdi.

Abidə kompleksinin açılış mərasimi də keçirildi, şəhidlərin yaxınları, ictimaiyyət nümayəndələri, ziyalılar, keçmiş döyüşçülər, qonaqlar çıxış edərək adları çəkilən qəhrəmanlar haqqında xatirələrini bölüşdülər.

Xatırladaq ki, Akif Məhəmməd oğlu Rəsulov 1966-ci il iyunun 27-də Zaqatala rayonunun Muğanlı kəndində anadan olub. 1983-cü ildə Muğanlı kənd orta məktəbini bitirib. Hərbi xidmətdən önce rayon sürücülük məktəbində təhsil alıb. 1983-cü ildə həqiqi hərbi xidmətə çağırılırla, Qazaxistan Respublikasında əsgəri bor-



cunu yerinə yetirib. Vətəni düşmənin xain hücumundan qorumaq üçün 1992-ci ilin mart ayında konülli olaraq cəbhəyə gedib. Azərbaycanın Milli Qəhrəmanı Ramiz Qəmbərovun taborunda Şuşanın müdafiəsində yaxından iştirak etmiş və 1992-ci il mayın 8-də qala şəhərimiz erməni hərbi birləşmələri tərəfindən işgal olunarkən itkin düşmüşdür. Evli idi. Yeganə oğlu onun adını daşıyır.

İlqar Əli oğlu İbrahimov isə 20 aprel 1968-ci il təvəllüdüdür. 1986-cı ildə həqiqi hərbi xidmətə çağırılmış, Çernobıl xidmət etmişdir. Qarabağ savaşı başlayanda yenidən Milli Ordu sıralarına qoşulub. Döyüş yolu Kəlbəcər rayonundan başlayan İlqar hərbi əməliyyatların birində itkin düşüb.

Əhməd Abdul oğlu Abdulov da 1970-ci il martın 6-da həmin kənddə doğulub. 1987-ci ildə orta məktəbi bitirərək, Rusiyanın Kaluqa şəhərində 27 sayılı peşə məktəbinə daxil olub, aviasiya təyyarələri mühərrikləri cilingəri peşəsinə yiyələnib. 1988-ci ildə hərbi xidmətə çağırılırlaq Sevastopol şəhərində hərbi dəniz qüvvələrində miçman kimi xidmət keçib. Hərbi xidmətdən sonra 1991-ci ildən Gürcüstan Respublikasında hərbi hissələrin birində "starşina" rütbəsi ilə çalışmağa başlayıb. 1992-ci ildə konülli olaraq Şuşaya gedib, Milli Qəhrəman Ramiz Qəmbərovun batalyonunda döyüşməyə başlayıb. Qala şəhərimiz erməni hərbi birləşmələri tərəfindən işgal olunarkən itkin düşüb. Subay idi.

Canlarından artıq sevdikləri Azərbaycanı qorumaq onlardan ötrü bir qeyrət, namus məsləlesi idi. Artıq dörd ildir ki, azadlığa qovuşan Ana Vətən də çoxdan onlara isti qucaq açmışdır... Ruhunuz şad, yeriniz rahat olsun!

Qurban MƏMMƏDOV